

KİVDF
Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"

Bu günlərdə Əmircana, Tofiq Bayramın uyuduğu torpağı ziyarətə getmişdir. "Yadigarlar"ın növbəti sayını ona həsr etdiyimiz üçün qəbirüstü çəkilişlərimiz var idi. Sükkutun hökm sürdüyü bu məkanada qəribə və qərib duygular ürəyimi elə yuxa etmişdi ki... Şərin məşhur misralarını öz-özümə piçildiyaraq sanki təskinlik tapmaq istəyirdim:

"Bu gün həyatınam, sabah torpağın, kim tutub dünyani min il qalaçaq?" İlk beşiyim, son məskənim buradır" deyən Tofiq Bayram, öz vəsiyyətinə görə, xalq rəssamı Səttar Bəhlulzadənin yanında dəfn olunub. Biri fırça, biri də qələm ustası. Qızılı rəngdəki abidələri... Bir qədər diqqətə baxsan, sanki onların söhbətlərini eşidərsən. Yer üstündəki dostluqları indi də sanki gülə-çiçəye, daim yaşıl ağaclarla, yaxınlıqdakı mavi ləpəli gölə çevrilib. Rəssam təbiətimizin gözəlliklərini tablolara, şair isə poeziyamıza köçürdü. Doğuluqları torpağa əbədi şöhret gətirdilər.

Tofiq Bayram dekabrın 16-da (1934-cü il) Əmircan kəndində doğulub. Tarixdən məlumdur ki, bu kənd zaman-zaman çox görkəmli şəxsiyyətlərin doğulduğu yurd kimi həmişə diqqət mərkəzində olub. Abbasqulu ağa Bakıxanovdan başlamış indiyə kimi, kəndin çox məşhur övladları adlarını tarixə yazıblar. Elə bu məzarlığın qoynunda neçə-neçə tərxi şəxsiyyət uyuyur. Deyim ki, mən Tofiq Bayramın şeirlərini çox sevirəm. Hər dəfə də onun şeir ümmanının müxtəlif sahillerində dayanaraq düşüncələrə dələram. Bu qoşa məzar məni bir daha Tofiq Bayramın Səttar Bəhlulzadəyə bağlılığının dərin köklərini araşdırmağa vadar etdi. Amma çox da əziyyət çəkmədim. Məni düşündürən sualların cavabını elə şairin yazdıqlarında tapdım. Onun bütün şeirlərinin mayasında bütöv bir Azərbaycan sevgisi var. Bu şeirlərin hamisənin ünsiyyətində, amalında, cəmində vurgulanın həqiqət isə budur:

Mən vətənə Füzuli,
Abbas Səhhət deyirəm,
Mən vətənə Sabiri
Doğan qeyrət deyirəm.
Mən vətənə Üzeyir,
Müşfiq, Səməd deyirəm,
Günaş kimi müqəddəs
Bir həqiqət deyirəm.

Həqiqətən də vətəni əziz və daha da sevimli edən onun övladıdır. Qəribədir, Tofiq Bayram bu cür şərəflə insanların eksəriyyətinə xüsusi şeir çələngi bağlayıb. Elə mükəmməl və poetik təqdimatdır ki, həmin şəxsiyyətlərin yaradıcılığından, həyatından xəbərsiz olanlar belə, o şeir çələnglərini diqqətlə araşdırıslar əməlli-başlı məlumatlana bilərlər. Belə bölməldən biri də "Səttar çələngi" adlanır. Həyat-

İki istedadlı ömrün bir dayanacağı

Biri fırça, biri də qələm ustası

da addım-addım yol keçib zirvəyə qaratal kimi qanadlanan Səttar Bəhlulzadə öz tablolarında ağacları, gülləri dilləndirməyi, lal qayaları danışdırmağı rənglərin, boyaların vasitəsilə bacardı. Tofiq Bayrama görə buna əsas səbəb bu idi:

*Rəssamlıq ilahi vergiydi səndə,
Bəs necə oxutduñ gülü-çiçəyi?
Görünür üç ürək varmış sinəndə:
Füzuli, Üzeyir, Səttar ürəyi!*

Əlbəttə, Səttar Bəhlulzadə haqqında az yazılmayıb. Təbii ki, sevənləri də çox olub, paxillığını çəkənlər də, hətta rəqibləri də. Siyahılardan adı pozulsa da, tarixdən heç vaxt silmək mümkün olmayıb:

yük ehtiram və məhəbbətlə portretini yaratdığı o qeyri-adı, bənzərsiz insan öz doğru yolundan heç vaxt çəşməyi. Şair necə gözel yazıb: "Çoxrəngli, boyalı əsər yaratdır, heç rəngli, boyalı söz danışmadır". Bəlkə elə onları bir-birlərinə dərin tellərlə bağlayan istedadları ile yanaşı, bu xasiyyətləri, dürüstlükləri olub?! Çünkü təsviri incəsənetimizdə Səttar Bəhlulzadə kimdir, elə ədebiyyatımızda da Tofiq Bayram o zirvədə dayanıb.

Şair 1959-cu ilde xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgiyə baxarkən, vəcdə gələrək yazdığı "Gözəllik aşığı" adlı şeirində rəssamin portretini yaradıb. Tofiq Bayramın fikrincə, bu, adı bir sərgi yox, vətənimiz - ana təbiətimiz tablolarda sayışan gözəlliyi və təntənəsi idi. Bu



■ Flora XƏLİLZADƏ,
əməkdar jurnalist


gəlmir, Tofiq Bayram onları mənasız söz yiğini sayardı-F.X.) qarşı vulkana dönen şair, rəssama münasibətdə çox həssas və diqqətli idi. Onlar həm də eyni ayda dünyaya gəliblər. Tofiq Bayramın bu günlərə də öz baxışı var idi: "On beş dekabrda sən doğulmuşan, ay ustاد, on altı dekabrda mən. Sən dillər əzberi rəssam olmusan. Yazıram, pozuram xırda-xırda mən. Həyatda fərqimiz bircə gün imiş. Sənətdə fərqimiz yerlə göy qədər". Bu sadəliyin, həm də alılıyin arxasında nəhəng bir şairin böyük ürəyi çırpinırdı. Onlar, əslində canlarından artıq sevdikləri bu yurdun ığid əsgərləri oldular. Birinin silahı fırça, o birinin əlində qələm. Biri qeyri adı rəsm əsərləri, digeri də şeirləri ilə qəlbəri fəth etdi. Onların yaratdıqları, müəlliflərini əbədiyyə apardı. Tofiq Bayram "Ruhun şad olsun" adlı bir şərində dostunun son arzusundan, vəsiyyətindən söz açıb:

*Dedi məzarımı kəndimizdə qazın,
Yanıma bir fırça qoyun, bir çiçək,
Adicə bir daşa adımı yazın,
Xətrimi istəyən özü gələcək,*

*Qələm çək hər dərdin, əzabın üstə,
Fırçan intizardan qoy azad olsun!
Heykəlin ucalıb məzarın üstə,
Səttar Bəhlulzadə, ruhun şad olsun!*

Sənin də ruhun şad olsun, Tofiq Bayram! Vəsiyyətine əməl ediblər. Müqəddəs ünvanda da yanaşı uyuyunsuz. Doğmalarınız sizi heç unutmurlar. Sənin bir şerindəki qəlbinin xiffəti məni də çox göyənmişdi ki, Səttarın öz ocağında yeri boş qalıb, övlad əvəzinə qəm atası olub. Məzarınızı ziyarət edəndə gördüm ki, Səttar Bəhlulzadənin min-bir məhəbbətlə tablolara köçürüyü gül-çiçəkləri indi sədəqətlə əzizlərin, hər ikiniz qəbrinin üzərinə düzüblər. Bura lap gülüstana çevrilib. Abidələriniz də yanaşı. Birinizin əlində fırça, birinizin də əlində kitab və abidələrinizin önündə dayanmış insanlar... Elə bu yazıdan da sənin şeirləri ayrılmış:

*Cavənləq tez yanın odun kimidir,
Söndümü, soyuyur axır közəcən.
Qocalıq vəfali qadın kimidir,
O, səndən əl çəkməz son nəfəsəcən.*



*Məcnunu olduğun təbiət kimi
Xalqın ürəyində ilahiləşdin.
Bütün paxillara bir ibret kimi
Rəqiblər kiçidi, sən dahiləşdin!*

Məhz Tofiq Bayramdan öyrənirik ki, Səttar Bəhlulzadə istedadlı gəncərlə dəstləq etməyi çox sevərmiş. Bəzən də bir nisgilin həsrətinə de duyuруq bu misralarda: "...yaxşı ki, onda var idi "Ağsaqqal" adına layiq cavanlar". Bu ədəbli, biliqli, savadlı, yaradıcı gənclərin arasında şair özü də olardı. Xiffətli bir etirafında duyduq bunu:

*Kövrək uşaq kimi çəkib nazını,
Sübəcən evində oyaq qalmışq.
Qartal tərk edəndə öz yuvasını,
Biz də yetimləşib tez qocalmışq.*

Nəyi sevmezdi Səttar Bəhlulzadə? Tofiq Bayram bu sualın da cavabını poetik qələmə alıb:

*Ən qatı düşməni eyrilik, yalan,
Saxta adamlara nifrəti vardi.
Deyərdi: doğruya, düzə arxalan,
Yalan başladımı, sənət qurtardı.*

Bəzən rəssama ünvanlanan təriflərin arasında süni sözlər, yalançı ifadələr də olardı. Tofiq Bayramın çox bö-

bənzərsizliyi əks etdirən tablolarda sənətin olməz dastanını geləcəyə aparan incilərdi. Həmin canlı tabloları Yer küresinin en uca yerində asmaq arzusu da şairin tekce istəyi yox, hem də cəsarəti idi. Çünkü onun bir fikri də var idi ki, insanların boyunu diktelərə əydilər. Əyilməyənlərin güzəri isə Sibirin buzlu çölləri oldu. Təbiət isə dəyişməz qaldı. Gözəllik aşıqları də məhəz bu sədaqətdən ilham aldılar. Doğru sözlərini, əyilməzliklərini boyaların ahenginə qatdırılar.

Tofiq Bayram çox sevdiyi Səttar Bəhlulzadəni "Çiçək məclisində, gül yığnağında ana təbiətin tamadası" adlandırdı. Onun ölümündən dərin sarṣıntı keçirən şair, uzun müddət bu itki ilə barışa bilməyib. Əlinə qələm alan kimi ürək dostundan yazılıb. Sonradan özü özüne təsəlli verib ki, sevincə qəm ömrün qoşa payıdır. Elə təbiətdə də baharla payız var. Sonra da təvazökarlıqla, bəlkə də daha çox böyük bir məhəbbət və qətiyyətlə başını vərəqlərə əyərək yazılıb: "Səttar əbədidir, mən gəldi-gedər". Sonra da onun əbədi gedisi də görün necə mənalandırıldı: "Yazda köcmədi ki, solar gül-çiçək, köçdü təbiətin xəzan çağında". Təbiət etibarı ilə şerlərində od püşküren, zəif yazırlara (şeir deməyə ürəyim

Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnforsasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduunun maliyyəsi əsasında
hazırlanıb.